


**“Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi”**  
**elektron xidmətinin**  
**İstifadəçi təlimatı**

**“Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi”**

ərizəsinin təqdim olunması məqsədilə <https://new.e-taxes.gov.az> Portalına daxil olub “Giriş” bölməsi seçilir.



Giriş bölməsinə daxil olduqdan sonra açılan pəncərədə “Asan İmza” və yaxud “SİMA Token” bölmələrindən biri seçilir.



İstifadəçi tərəfindən elektron kabinetə daxil olmaq üçün “Asan İmza” bölməsi seçildikdə “Mobil nömrə” və “İstifadəçi ID” daxil edilir və “Daxil ol” düyməsi sıxılır.



İnternet Vergi İdarəsinin pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur.

## İnternet Vergi İdarəsi

ASAN İMZA SIMA Token SIMA İmza Şəxsiyyət vəsiqəsi

Mobil nömrə

+994 | 000000000

İstifadəçi ID-si

.....

«Asan İmza» xidmətindən istifadə prinsipi ?

Daxil ol

İstifadəçi tərəfindən elektron kabinete daxil olmaq üçün "SIMA Token" bölməsi seçildikdə ilk öncə SIMA Token kompüterə qoşulur, sonra "Daxil ol" düyməsi sıxılır.



İnternet Vergi İdarəsinin pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur.

## İnternet Vergi İdarəsi

ASAN İMZA SIMA Token SIMA İmza Şəxsiyyət vəsiqəsi

Kartın tipi

SIMA Token

Daxil olmadan əvvəl SIMA Tokenin kompüterə qoşulduğuna əmin olun.


SIMA Token vasitəsilə necə daxil olmalı? ?

Daxil ol


Növbəti mərhələdə açılan yeni pəncərədə "Ərizələr" modulu seçilir.

Daha sonra “Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi” ərizəsinin təqdim olunması ilə bağlı “Yeni ərizə” xanasına müraciətə uyğun ərizənin adı yazılaraq axtarış nəticəsində ekranda adı əks olunan ərizə forması seçilir və yaxud “Hamısına bax” düyməsi vasitəsilə yeni açılan pəncərədən müvafiq ərizə forması seçilir.


Ərizəyə daxil olarkən siyahı üzrə müvafiq filial (nümayəndəlik) seçilir və “Davam et” düyməsi sıxılır.




Əgər istifadəçi tərəfindən daha əvvəl bu ərizə forması doldurularaq qaralamada saxlanılmışdırsa, o zaman ekranda açılan pəncərədə əvvəl qaralaması yaradılmış ərizə formaları əks olunur və seçim imkanı verilir. İstifadəçi tərəfindən əvvəllər qaralaması yaradılmış ərizə forması üzrə davam etmək istənilədikdə ekrandakı qaralaması olan ərizə forması seçilir və bu zaman aktivləşən **“Davam et”** düyməsi sıxılır və yeni pəncərədə əvvəl doldurulmuş ərizə forması açılır və düzəliş imkanı mümkün olur.



Müvafiq ərizə forması üzrə yeni ərizə formasını yaratmaq istədikdə isə **“Yeni ərizə yarat”** düyməsi sıxılır.



Açılmış ərizə formasında əks olunan **“Siyahıya qayıt”** düyməsini sıxdıqda ekranda əks olunan pəncərədəki **“İmtina”** düyməsini sıxmaqla ərizə formasının doldurulmasına qaldığı yerdən davam etmək, **“Xeyr, silinsin”** düyməsini sıxmaqla yaradılmış ərizə formasını silmək, **“Bəli, yadda saxlanılsın”** düyməsini sıxmaqla yaradılmış ərizə formasının yadda saxlanılması mümkün olur.



“Xeyr, silinsin” düyməsi sıxıldıqda açılan **“Xidmətin yekunlaşdırılması”** pəncərəsindəki müvafiq məlumatlar doldurulduqdan sonra aktivləşən **“Göndər”** düyməsi sıxılır.

Siz ərizə formasının doldurulmasını daha sonra başa çatdıracaqsınız?

İmtina Xeyr, silinsin Bəli, yadda saxlanılsın

**Xidmətin yekunlaşdırılması**

Xidmətin yekunlaşdırılması səbəbini göstərin \*

E-xidməti tam başa çatdırmamağınızın səbəbləri barədə qeyd \*

(\*) - Mütələq doldurulmalı sahə

Bağla Göndər

Açılmış ərizə formasında vergi orqanı və vergi ödəyicisi barədə məlumatlar avtomatik olaraq doldurulur.

← Siyahıya qayıt

**Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi**

Yeni

**Ərizə**

Vergi orqanı	5 sayılı Ərazi Vergilər İdarəsi
Vergi ödəyicisi	9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI
Rəhbər	28D2GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU
Filial nümayəndəlik	9900001881-70001 - Azərbaycan Beynəlxalq Bankı ASC Satyan filiali

**Müraciət edənin məlumatı**

Fəaliyyət növləri \*

Axtarış üçün xanaya daxil etməyə başlayın... Əlavə et

ƏSAS	FƏALİYYƏT
+	64190 - DİGƏR PUL VASİTƏÇİLİYİ <span>7 rəqəmləyə dəyiş</span>

⚠ 5 rəqəmli fəaliyyət kodları 7 rəqəmli fəaliyyət kodları ilə əvəz edilməlidir.

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

**İcarəyə verən haqqında məlumat**

İcarəyə verən \*

Vergi ödəyicisi  Vergi uçotunda olmayan fiziki şəxs

Növbəti addımda "Fəaliyyət növləri" bölməsində vergi ödəyicisinin cari fəaliyyət növləri əks olunur. Həmin bölmədən cari fəaliyyət növlərini silmək, əsas fəaliyyət növünü dəyişmək, həmçinin fəaliyyət növlərinin adını və ya kodunu yazaraq axtarış edib "Əlavə et" düyməsi vasitəsilə siyahıya yeni fəaliyyət növünü əlavə etmək olar. Əgər müvafiq dəyişiklik zamanı vergi ödəyicisinin

cari əsas fəaliyyət fəaliyyət növü silinərsə, bu zaman əlavə edilmiş fəaliyyət növlərindən biri mütləq əsas fəaliyyət növü olaraq seçilməlidir.

*Qeyd: Fəaliyyət növləri üzrə ətraflı məlumatı “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları ilə tanış olmaq üçün linkə keçid edin.” sətri üzrə seçim etməklə ala bilərsiniz.*

### Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

[Yeni](#)

#### Ərizə

Vergi orqanı: 5 saylı Ərazi Vergilər İdarəsi  
Vergi ödəyicisi: 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər: 2B02GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU  
Filial, nümayəndəlik: 9900001881-70001 - Azərbaycan Beynəlxalq Bankı ASC Salyan filiali

#### Müraciət edənin məlumatı

Fəaliyyət növləri \*

6411 | [Əlavə et](#)

- QOYULMASI 6411006
- NAĞD PULLARIN QƏBUL EDİLMƏSİ, SAXLANILMASI VƏ KREDİTLƏRİN VERİLMƏSİ 6411002
- ÖLKƏNİN PUL-KREDİT SİYASƏTİNİN TƏNZİM EDİLMƏSİ VƏ HÖKUMƏT ÜÇÜN BANK SAHİBİ VƏZİFƏSİNDƏ ÇIXIŞ ETMƏSİ 6411003
- PUL TƏDƏVÜLÜNÜN TƏNZİMLƏNMƏSİ VƏ EMISSİYA ƏMƏLİYYATLARININ UÇOTU (PULUN DÖVRƏ BURAXILMASI) 6411001

SALYAN-XİDMƏT AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Mülkiyyət hüququnu təsdiq edən sənədi, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

#### Müraciət edənin məlumatı

Fəaliyyət növləri \*

Axtarış üçün xanaya daxil etməyə başlayın... | [Əlavə et](#)

ƏSAS	FƏALİYYƏT
<input type="radio"/>	6419004 - MƏRKƏZİ BANKLAR İSTİSNA OLMAQLA, MALİYYƏ İDARƏLƏRİNİN PUL VƏSİTƏÇİLİYİ
<input type="radio"/>	6411007 - BÜDCƏNİN İCRASI ÜZRƏ ƏMƏLİYYATLARA NƏZARƏT

**⚠ Əsas fəaliyyət növünü seçin!**

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

Qeydiyyat sənədinin nömrəsi \*  Qeydiyyat sənədinin verilmə tarixi \*

Mülkiyyət hüququnu təsdiq edən sənədi, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

[Faylı seçin](#)

#### Əlaqə məlumatları

Şəhər telefon nömrəsi: +(994) 12 493 00 91 [Düzəliş et](#) [☒](#)

#### Müraciət edənin məlumatı

Fəaliyyət növləri \*

[İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları ilə tanış olmaq üçün linkə keçid edin.](#)

Axtarış üçün xanaya daxil etməyə başlayın... | [Əlavə et](#)

ƏSAS	FƏALİYYƏT
<input type="radio"/>	6411002 - NAĞD PULLARIN QƏBUL EDİLMƏSİ, SAXLANILMASI VƏ KREDİTLƏRİN VERİLMƏSİ
<input checked="" type="radio"/>	6411008 - BANKLARIN FƏALİYYƏTI

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

Qeydiyyat sənədinin nömrəsi \*  Qeydiyyat sənədinin verilmə tarixi \*

Qeyd: Filialın (nümayəndəliyin) daha əvvəl əlavə edilmiş fəaliyyət kodu 5 rəqəmlidirsə, mütləq qaydada həmin koda uyğun 7 rəqəmli kod seçilib dəyişiklik aparılmalıdır. Müvafiq 5 rəqəmli kod “Sil” düyməsi vasitəsilə silinə də bilər.

nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

Yeni

Vergi orqanı 5 saylı Ərazi Vergilər İdarəsi  
Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər 2BD2GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU  
Filial, nümayəndəlik 9900001881-70001 - Azərbaycan Beynəlxalq Bankı ASC Salyan filiali

Müraciət edənin məlumatı

Fəaliyyət növləri \*

6411007 / BÜDCƏNİN İCRASI ÜZRƏ ƏMƏLIYYATLARA NƏZARƏT x

Əlavə et

ƏSAS FƏALİYYƏT

64190 - DİGƏR PUL VASİTƏÇİLİYİ

7 rəqəmliyə dəyiş

5 rəqəmli fəaliyyət kodları 7 rəqəmli fəaliyyət kodları ilə əvəz edilməlidir.

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcaraya verən

Qeydiyyat sənədinin nömrəsi \* Qeydiyyat sənədinin verilmə tarixi \*

gg.aa.İİİİ

Mülkiyyət hüququnu təsdiq edən sənədi, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

Faylı seçin

Əlaqə məlumatları

Səhər telefon nömrəsi +(994) 12 493 00 91

Düzləş et

Telefon nömrəsi (İq) +994 55314

Yadda saxla İmtina

nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

Yeni

Vergi orqanı 5 saylı Ərazi Vergilər İdarəsi  
Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər 2BD2GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU  
Filial, nümayəndəlik 9900001881-70001 - Azərbaycan Beynəlxalq Bankı ASC Salyan filiali

Müraciət edənin məlumatı

Fəaliyyət növləri \*

6411007 / BÜDCƏNİN İCRASI ÜZRƏ ƏMƏLIYYATLARA NƏZARƏT x

Əlavə et

ƏSAS FƏALİYYƏT

64190 - DİGƏR PUL VASİTƏÇİLİYİ

7 rəqəmliyə dəyiş

5 rəqəmli fəaliyyət kodunu 7 rəqəmli ilə əvəz etmək

Fəaliyyət növünə uyğun bir və ya daha çox 7 rəqəmli kodla fəaliyyət növü seçin

6419007 - DEPOZIT VƏSƏİTI ÜZRƏ FƏLİZ GƏLİRİ ƏLDƏ EDƏN FİZİKİ ŞƏXSLƏR

6419005 - HESAB VƏ KASSA ƏMƏLIYYATLARI, ƏMANƏTLƏR ÜZRƏ ƏMƏLIYYATLAR, KREDİTLƏRİN VERİLMƏSİ

6419006 - KREDİT KARTLARI İLƏ BAĞLI FƏALİYYƏT

6419004 - MƏRKƏZİ BANKLAR İSTİSNA OLMAQLA, MALİYYƏ İDARƏLƏRİNİN PUL VASİTƏÇİLİYİ

6419001 - MƏRKƏZİ BANKLAR İSTİSNA OLMAQLA, MALİYYƏ İDARƏLƏRİNİN PUL VASİTƏÇİLİYİ, PUL-KREDİT MÜƏSSİSƏLƏRİNİN (KOMMERSİYA BANKLARININ VƏ BANK ƏMƏLIYYATLARINI HƏYATA KEÇİRMƏK ÜÇÜN LİSENZİYASI OLAN SAİR KREDİT MÜƏSSİSƏLƏRİNİN) FƏALİYYƏTİ; HESAB VƏ KASSA ƏMƏLIYYATLARI, ƏMANƏTLƏR ÜZRƏ ƏMƏLIYYATLAR, KREDİTLƏRİN VERİLMƏSİ; KREDİT KARTLARI İLƏ BAĞLI FƏALİYYƏT

6419003 - POÇT SİSTEMİNDƏ NƏGDSİZ HESABLAŞMALAR VƏ POÇT ƏMANƏT BANKLARI (KOMMUNAL XİDMƏTLƏRİN ÖDƏNİŞİ, POÇT PUL KOÇURMƏLƏRİ VƏ S.) İLƏ BAĞLI FƏALİYYƏT

6419002 - PULLARIN EMISSİYASI İLƏ BAĞLI FƏALİYYƏT, VALYUTA ƏMƏLIYYATLARI

İmtina Dayışdır

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcaraya verən

Qeydiyyat sənədinin nömrəsi \* Qeydiyyat sənədinin verilmə tarixi \*

gg.aa.İİİİ

Mülkiyyət hüququnu təsdiq edən sənədi, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

Faylı seçin

Əlaqə məlumatları

Səhər telefon nömrəsi +(994) 12 493 00 91

Düzləş et

Telefon nömrəsi (İq) +994 55314

Yadda saxla İmtina

Daha sonra İcarə vəziyyəti bölməsi üzrə müvafiq seçim edilir.

İcarə vəziyyəti “Mülkiyyətində olan” seçildikdə “Qeydiyyat sənədinin nömrəsi” və “Qeydiyyat sənədinin tarixi” xanalarına müvafiq məlumatlar qeyd edilməklə müvafiq təsdiqedicə sənəd ərizəyə əlavə edilir.



**Müraciət edənin məlumatı**

Faaliyyət növləri +

Axtarış üçün xanaya daxil etməyə başlayın... Əlavə et

ƏSAS FƏALİYYƏT

6411002 - NAĞD PULLARIN QƏBUL EDİLMƏSİ, SAXLANILMASI VƏ KREDİTLƏRİN VERİLMƏSİ

İcarə vəziyyəti +

Mülkiyyətində olan  İcarəyə verən

Geydiyyat sənədinin nömrəsi +  + Qeydiyyat sənədinin verilmə tarixi +  +

Mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin +

Faylı seçin

**Əlaqə məlumatları**

Şəhər telefon nömrəsi  Düzləliş et +

Telefon nömrəsi (İş)   Düzləliş et + Yadda saxla İmtina

Mobil telefon nömrəsi  Düzləliş et +

Əlavə et

Növbəti Qaralamada saxla və çıx

İcarə vəziyyəti “İcarəyə verən” seçildikdə və icarəyə verən şəxs vergi ödəyicisi olduqda müvafiq bənd seçilir və xanaya VÖEN-i və ya adı daxil edilir və müvafiq təsdiqedic sənəd ərizəyə əlavə olunur.

**Müraciət edənin məlumatı**

Faaliyyət növləri +

Axtarış üçün xanaya daxil etməyə başlayın... Əlavə et

ƏSAS FƏALİYYƏT

6411002 - NAĞD PULLARIN QƏBUL EDİLMƏSİ, SAXLANILMASI VƏ KREDİTLƏRİN VERİLMƏSİ

İcarə vəziyyəti +

Mülkiyyətində olan  İcarəyə verən

**İcarəyə verən haqqında məlumat**

İcarəyə verən +

Vergi ödəyicisi  Vergi uçotunda olmayan fiziki şəxs

VÖEN/Ad +  +

"CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI + Qaralamada saxla və çıx

Faylı seçin

**Əlaqə məlumatları**

Şəhər telefon nömrəsi  Düzləliş et +

Telefon nömrəsi (İş)   Düzləliş et + Yadda saxla İmtina

Mobil telefon nömrəsi  Düzləliş et +

Əlavə et

İcarəyə verən şəxs vergi uçotunda olmayan fiziki şəxs olduqda müvafiq xanaya həmin şəxsin şəxsiyyət vəsiqəsinin FİN-i, seriyası və nömrəsi daxil edilərək “Yoxla” düyməsi sıxılır və müvafiq təsdiqedic sənəd ərizəyə əlavə olunur.

**Müraciət edənin məlumatı**

Faaliyyət növləri \*

Axtarış üçün xanaya daxil etməyə başlayın... [Əlavə et](#)

---

ƏSAS FƏALİYYƏT

6411002 - NAĞD PULLARIN QƏBUL EDİLMƏSİ, SAXLANILMASI VƏ KREDİTLƏRİN VERİLMƏSİ

---

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

**İcarəyə verən haqqında məlumat**

İcarəyə verən \*

Vergi ödəyicisi  Vergi uçotunda olmayan fiziki şəxs

FIN \*  Şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi \*  [Voxla](#)

Mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə müqaviləsi və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

[Faylı seçin](#)

**Əlaqə məlumatları**

Şəhər telefon nömrəsi  [Düzəliş et](#)

Telefon nömrəsi (İs)   [Düzəliş et](#)

Mobil telefon nömrəsi  [Düzəliş et](#)

---

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

**İcarəyə verən haqqında məlumat**

İcarəyə verən \*

Vergi ödəyicisi  Vergi uçotunda olmayan fiziki şəxs

VÖEN/Ad \*

Mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

7.3.docx 138 Kilobayt

[Faylı seçin](#)

**Əlaqə məlumatları**

Şəhər telefon nömrəsi  [Düzəliş et](#)

Telefon nömrəsi (İs)   [Düzəliş et](#)

Mobil telefon nömrəsi  [Düzəliş et](#)

[Əlavə et](#)

[Növbəti](#)

[Qaralamada saxla və çıx](#)

[Az](#) [En](#) [Ru](#) [Play](#)

Növbəti mərhələdə “Əlaqə məlumatları” bölməsinə keçid edilir. “Əlaqə məlumatları” bölməsində “**Düzəliş et**” düyməsi vasitəsilə əlaqə məlumatları dəyişdirilə, “**Sil**” düyməsi vasitəsilə silinə, həmçinin “**Əlavə et**” düyməsi vasitəsi ilə yeni əlaqə məlumatları əlavə edilə bilər.

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

Qeydiyyat sanadının nömrəsi \* 111 Qeydiyyat sanadının verilmə tarixi \* 13.06.2005

Mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

Faylı seçin

**Əlaqə məlumatları**

Telefon nömrəsi (İŞ) 55899

Mobil telefon nömrəsi +(994) 50 220 61 84

Əlaqə məlumatları hissəsində mobil telefon nömrəsi daxil edildikdən sonra **“Yoxla”** düyməsi sıxılır və açılan pəncərəyə qeyd edilən telefon nömrəsinə göndərilmiş təsdiq kodu daxil edilərək **“Təsdiqlə”** düyməsi ilə təsdiqlənir.

Mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

7.3.docx 138 Kilobayt


Faylı seçin

**Əlaqə məlumatları**

Şəhər telefon nömrəsi +(994) 12 493 00 91


Mobil telefon nömrəsi +994 050 x | v

Mobil telefon nömrəsi +(994) 50 382 94 40




*Qeyd: Əlaqə məlumatları hissəsində mobil telefon nömrəsi daxil edilməmiş digər əlaqə məlumatlarının daxil edilməsi mümkün deyildir.*


Daha sonra ərizənin göndərilməsi üçün aktivləşən “Növbəti” düyməsi, qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün “Qaralamada saxla və çıx” düyməsi sıxılır.



“Növbəti” düyməsi sıxıldıqdan sonra müvafiq ərizə forması imzalanaraq göndərilir və ya bu əməliyyatdan imtina edilə bilər.



“İmzala və göndər” düyməsi sıxıldıqda açılan pəncərədə “İmtina” düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə (ərizə formasının doldurulması pəncərəsinə) geri qaydılır.



“İmtina” düyməsi sıxıldıqdan sonra ekranda əks olunan “Sil” düyməsi sıxılmaqla ərizə forması silinə və ya əksinə bu əməliyyatdan imtina edilə bilər.

ƏSAS FƏALİYYƏT

6411002 - NAĞD PULLARIN QƏBUL EDİLMƏSİ, SAXLANILMASI VƏ KREDİTLƏRİN VERİLMƏSİ

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

**İcarəyə verən haqqında məlumat**

İcarəyə verən \*

Vergi ödəyicisi  Vergi uçotunda olmayan fiziki şəxs

VOEN/Ad \*

"CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI

Mülkiyyət hüququnu təsdiq edən sənədi, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

7.3.docx 138 Kİlobayt

Faylı seçin

**Əlaqə məlumatları**

Şəhər telefon nömrəsi	493 00 91	<a href="#">Düzləliş et</a>
Mobil telefon nömrəsi	417 57 71	<a href="#">Düzləliş et</a>
Mobil telefon nömrəsi	382 94 40	<a href="#">Düzləliş et</a>

[Əlavə et](#)

[Növbəti](#)

[Qaralamada saxla və çıx](#) [Sil](#)

**Qaralamanın silinməsinə əminsizmi?**

[İmtina](#) [Bəli](#)

Ərizə imzalanaraq göndərildikdən sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun ərizə forması və müvafiq ərizənin göndərilməsi barədə “Bildiriş” ekranda əks olunur.

Həmin pəncərədə “Çap” düyməsi vasitəsi ilə ərizə çap edilə, “Endir” düyməsi vasitəsi ilə endirilə (yüklənilə) bilər. “Bağla” düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur.

Ərizə

Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

Qeydiyyat nömrəsi 2405010022137500 | Qəbul olundu 29.01.2024 saat 10:07

Vergi orqanı 5 saylı Ərazi Vergilər İdarəsi

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Rəhbər 2B02GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU

**Filial, nümayəndəlik haqqında məlumat**

Filialın kodu 9900001881-70001

Filialın adı Azərbaycan Beynəlxalq Bankı ASC Salyan filialı

Fəaliyyət növləri 6411002- NAĞD PULLARIN QƏBUL EDİLMƏSİ, SAXLANILMASI VƏ KREDİTLƏRİN VERİLMƏSİ (Əsas)

**Mülkiyyət / icarə haqqında məlumat**

İcarə vəziyyəti İcarədə

İcarəyə verən Vergi ödəyicisi 9900050571/"CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI

VÖEN/Ad

**Əlaqə məlumatları**

Şəhər telefon nömrəsi 12 493 00 91

Mobil telefon nömrəsi 0 417 57 71

Düzləliyi et

Düzləliyi et

Düzləliyi et

Qaralamada saxla və çıx Sil

Ərizə

Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

Qeydiyyat nömrəsi 2405010022137500 | Qəbul olundu 29.01.2024 saat 10:07

Vergi orqanı 5 saylı Ərazi Vergilər İdarəsi

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Rəhbər 2B02GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU

**Filial, nümayəndəlik haqqında məlumat**

Filialın kodu 9900001881-70001

Filialın adı Azərbaycan Beynəlxalq Bankı ASC Salyan filialı

Fəaliyyət növləri 6411002- NAĞD PULLARIN QƏBUL EDİLMƏSİ, SAXLANILMASI VƏ KREDİTLƏRİN VERİLMƏSİ (Əsas)

**Mülkiyyət / icarə haqqında məlumat**

İcarə vəziyyəti İcarədə

İcarəyə verən Vergi ödəyicisi 9900050571/"CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTI

VÖEN/Ad

**Əlaqə məlumatları**

Şəhər telefon nömrəsi 12 493 00 91

Mobil telefon nömrəsi 0 417 57 71

Mobil telefon nömrəsi 382 94 40

**Sənədlər**

7.3.docx

Tərəfinizdən göndərilmiş "Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi" ərizəsi Dövlət Vergi Xidmətinin AVİS "Kargüzərlik" aİtİstİemİndə 2405010022137500 nömrəsi ilə qeydiyyatda alınmışdır. Ərizəyə 2 İy gİnİ ardİnda qanunamİvafİq qaydadə baxİtarəq cavab verİləcəkdİr.

Bağla

Düzləliyi et

Düzləliyi et

Düzləliyi et

Qaralamada saxla və çıx Sil

İstifadəçi tərəfindən “Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi” ərizəsinin təqdim olunması ilə əlaqədar göndərilən elektron ərizə onun “Ərizələr” modulundakı “Göndərilənlər” qovluğunda əks olunur.



- Əsas səhifə
- Məktublar
- Ödəniş
- Ərizələr**
- Bayanmalar
- E-qaimə-fakturalar
- Onlayn növbə
- Paketlər
- VÖEN üzrə sorğu

## Ərizələr 2024

Filtr Köhnə sistemə keçid

### Yeni Ərizə

Hamısına bax

Göndərmək istədiyiniz ərizənin növünü daxil edin

ƏRİZƏ	QEYDİYYAT NÖMRƏSİ	STATUS	ƏMƏLIYYATLAR
Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi Təqdim edildiyi: 29.01.2024	2405010022137500	Sanad göndərilib	Endir
Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi Təqdim edildiyi: 29.01.2024	2405010022136800	Sanad göndərilib	Endir
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2412010029254400	İcra edilib	Endir
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2402010050437300	İcra edilib	Endir
POS-terminalın qeydiyyatı Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2439010214457100	İcra edilib	Endir
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2405010021928400	İcra edilib	Endir
POS-terminalın qeydiyyatı Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2439010214415900	İcra edilib	Endir
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2439010214410400	İcra edilib	Endir

BETA

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHM DAR CƏMIYYƏTI

Nazim Qasimzadə, Direktor

VÖEN 9900001881  
Qeydiyyat tarixi 27.05.2004

2011

Fərdi vergi təqvimini  
Yanvar 2024 - Fevral 2024

Be	Ça	Ç	Ca	C	Ş	B
29	30	31	1	2	3	4
5	6	7	8	9	10	11
12	13	14	15	16	17	18
19	20	21	22	23	24	25
26	27	28				

Eyni zamanda bu hissədən də “Çap” düyməsi vasitəsi ilə ərizə çap edilə, “Endir” düyməsi vasitəsi ilə endirilə (yüklənilə) bilər.



- Əsas səhifə
- Məktublar
- Ödəniş
- Ərizələr**
- Bayanmalar
- E-qaimə-fakturalar
- Onlayn növbə
- Paketlər
- VÖEN üzrə sorğu

## Ərizələr 2024

Filtr Köhnə sistemə keçid

### Yeni Ərizə

Hamısına bax

Göndərmək istədiyiniz ərizənin növünü daxil edin

ƏRİZƏ	QEYDİYYAT NÖMRƏSİ	STATUS	ƏMƏLIYYATLAR
Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi Təqdim edildiyi: 29.01.2024	2405010022137500	Sanad göndərilib	Endir
Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi Təqdim edildiyi: 29.01.2024	2405010022136800	Sanad göndərilib	Endir
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2412010029254400	İcra edilib	Endir
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2402010050437300	İcra edilib	Endir
POS-terminalın qeydiyyatı Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2439010214457100	İcra edilib	Endir
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2405010021928400	İcra edilib	Endir
POS-terminalın qeydiyyatı Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2439010214415900	İcra edilib	Endir
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 27.01.2024   Son dəyişiklik tarixi: 27.01.2024	2439010214410400	İcra edilib	Endir

BETA

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHM DAR CƏMIYYƏTI

Nazim Qasimzadə, Direktor

VÖEN 9900001881  
Qeydiyyat tarixi 27.05.2004

2011

Fərdi vergi təqvimini  
Yanvar 2024 - Fevral 2024

Be	Ça	Ç	Ca	C	Ş	B
29	30	31	1	2	3	4
5	6	7	8	9	10	11
12	13	14	15	16	17	18
19	20	21	22	23	24	25
26	27	28				